


Misir xalq mahnıları ərəb dünyasının Şərqində və Qərbində...

Bu mahnıların əsas xarakterik cəhətləri

Zedan Mona Abdel-ghany qızı
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı
zedanmona@gmail.com

“Uca Allahın bəxş etdiyi bol nemətlər bu zəngin torpaqda tərtəmiz, saf milli ruh- dan süzülüb gələn, sadəliyi, axıcılığı, şirinliyi ilə min illərdir qəlbələri riqqətə gəti-rən Misir xalq mah-nıları...”



Sədə quruluşlu, emosional axıcılığı, qalbəyatılmışlığı ilə fərqlənen Misir xalq mahnıları bir neçə səs daracəsi və ya not üzərində qurulmuşdur. Körpələrin beşiyi başında, dəvələrin otlqlara qovulması, pambıq yığımı, taxıl bıçımı, taraların şadufla suvarılması, dayırmandan buğda üyütmə və digər kənd təsərifləri işləri zamanı zümrüzmələnən, şənliliklərə və usaq oyunlarında ifa olunan bu mahnılar həmi tərəfindən ifa edilir.

Müayyan bir ritm və hərəkatla bağlı olmayıb, bir və ya iki not üzərində qurulur və aydın, müntəzəm ritmdə vurulan çapılık müşahidə olunur. Bu mahnılardakı melodiyalar çox axıcı və sadə olduğundan, onların ifası üçün xüsusi hazırlanmış, peşəkar təhsil və müayyan sanatkarlıq keyfiyyətlərinə malik olmaq vacib deyil və elə buna görə də bu mahnılar həmi tərəfindən ifa edilir.

“ Misir xalq mahnıları sanki xüsusi professional bir inkişaf yolu keçmiş, zaman-zaman ayrı-ayrı tərəq-qı mərhələlərini arxada qoyaraq daha mükmənlər melodiyalar qurulmuşdur. Qeyd olunan bu fikri yeddi-səkkiz not üzərində – tam və bitkin musiqi oktavasına əsaslanan xalq mahnılarının özü anyanı şəkildə səbut edir (6, s.11). ”

Misir xalq mahnılarının əksəriyyəti arab musiqisində mövcud olan Bayat, Rast, Acəm və Nəhavand kimi əsas arab lədərləndən birinin üzərində qurulur. Bu hal Misir, demək olar bütün regionlarında – xüsusilə, Nil çayı delta-sında yerləşən bölgələrdə və Əs-Siddidə müşahidə olunsa da, onun bəzi bölgələrində fərqli hallarda rəst galmaq mümkündür. Belə ki, Nubada mövcud olan xalq mahnıları Sudan xalq mahnılarında təsadüf olunan beşilli qam-ma üzərində qurulur. Şərqi və Qarbi Səhərə, vahalarda, eləcə da Matruhda yaşanan Misir badvilərinin xalq mahnıları da həmin lədərlə üzərində qurulsa, burada geyd edilən regionlara xas xüsusiyyətlər və üzərində Afrika təsiri aydın şəkildə hiss olunan Nuba ritmləri də yox deyildi (3, s.21).

Misir xalq mahnılarının an mühim xüsusiyyəti onların əksər forma və növlərinin kollektiv şəkildə səsləndirilməsinə ibarətdir.

Bir neçə nəfərin iştirakı ilə səsləndirilən mahnılar infazi zamanı bəzi mühim xüsusiyyətlər diqqətimizi cabidir.

Xalq mahnılarının ifaçıları bazan biri solist olmaqla iki gruba bölünərək, ifa etdikləri mahnını deyişmə-dialoq şəklinde səsləndirilərlər. Solist mahnının əsas hissəsinə ifa etdiyi haldə, grüp ifaçılar mahnının naqarət hissəsinə təkrar edirlər (1, s.15).

Har hansı bir xalq mahnısının xorla ifası zamanı gruppardan biri ifaya xüsusi kolorit verən çox müümür bir rolü öz üzərinə götürürək, lazımi məqamlarda “Allah-Allah”, “Ya Saləm”, “Ya vale”, “Sallı” və sair kimi sözləri təkrar etməklə ya vəzifələri “Ah”, “Yah”, “Vuh”, “Huh”, “Ay-Ay”, “Hey” və s. deməkla, müsiki metninin və ritmin bitkinliyinə çalışır. Qeyd edək ki, bu heç bir konkret mənas kasib etməyan, əsas mənzərə ilə heç bir bağlılığı olmayan bu ifadalar əksər hallarda mahnı-musiqi məsrlərinin sonunda işləməklə, kiçik zaman fasili ilə müşayiət olunan boşluqları doldurur (2, s.39).

Səda misirli müyyən bir əmək fəaliyyəti – məsalən, şadufla tarla suvarma və ya dənli bitkilərin döyülməsi ilə müşəşşələr olarkən, ruhunun sakitləşməsi, azalarının dincəlməsi, yorğunluğunun çıxmazı məqsədi ilə fərdi şəkildə ifa etdiyi mahnı heç bir konar ritmdə müşahidə olundamdan oxuyur. O öz səs dəşəpazonu və imkanlarına əsaslanaraq, mahnını gördüyü işi sürət və ya ləngliklə icra etməsindən asılı olmayaq, melodiyalar arasında ritmik masasə və bəsərələr sərbəst səratda təyin edərək – tam müstəqil şəkildə ifa edir.

Misir xalq mahnılarını müşayiət edən ritmlər gal-dikdə, bunlar Afrika qitəsində bu ölkənin coğrafi mövqeyi, başqa sözə, onun bu “qara qita”nın markazına yaxın

yerleşmişlər xarakterizə olunur. Qeyd etmək lazımdır ki, canlı, aydın hardanbir bəzi çatınlı və rangaranglıklärələ dıqqatlı calb edən Afrika ritmləri – onların yaradıldığı müxtə-lif zərb atlalarının forması, plıq və səslərin tabieti ilə sıx bağlıdır. Ümumiyyətlə, Misirdə xalq mahnılarının müşayiət edən ritmlər çox müxtəlit formalarında təzahür edir. Har seyidən avşal, ritmlərin yaradılmasında dəf və baraban kimi zərb atlalarının hər hansı bir novvunu qeyd edə bilər. Xüsusi vürgülamاق lazımdır ki, xalq mahnılarının müşayiət edən ritmlər bu mahnıların özlerinin quruluşunda böyük rol oynayırlar. Qeyd olunan bu iki məsliq aləti olmazsa, o zaman ritmik müşahidə funksiyasını dəyənlənən boşgabalar və ya fincanlar, yaxud, stul və stollar, üstü üstə çevrilmiş laynalar yerinə yetir. Ağar bunlar da olmazsa, ifa edilən mahnılar çapık gələnlər müşayiət olunur.

Ağır ritm – zərb aləti dəfin markazına, xəff ritm isə onun kanalarına dəyənlənməkə yaranır (6, s.14).

Nuba regionu və bədəviaların yaşadıqları ərazilərdən başqa, bütün MQR-də istifadə olunan ritmlərin hamısı 2 qat ritmlərdir. Bunlar yalnız dum və təkəndən ibarətdir. Nərələr hallarda üçqat ritmlərə də rəst galmaq mümkündür ki, bunlar bumb və duveykdən kanara çıxmır. Musiqi parçasının əvvəlindən sonuna kimi, melodyada yeganə bir ritma asasları. Nuba və Asuan regionuna gəldikdə isə, burada xalq musiqilərinin ifası zamanı Misirdə istifadə olunan ritmlərdən fərqli, Afrika musiqisindən xas sıxıyyət çatın və mürekkeb ritmlərə üstünlük verilir. Bütünla bəham, çoxsaylı ritm formalarının mövcudluğu da diqqəti calb edir. Nil çayı delta-sında yerləşən regionlarda və Səiddə asan, aydın orta daracədadır. Amma Nuba regionu əsasın və aydın ritmlərin mövcud olmasını demək olmaz. Belə ki, adı çəkən bölgədə ritmlər mürekkeb və çatıdır.


Misir Ərəb Respublikasını, xalq mahnılarının ifası baxımından başqa ölkələrdən fərqləndirən bir xüsusiyyət dədən ibarətdir ki, burada hemin mahnıların heç bir məsliq alıtı müşayiət etmir. Xalq mahnıları yalnız müümürinən sahi vəsaiti ilə – solo səsləndirilir. Deməli, xalq mahnıları tək elə ritmlərlə müşayiət olunur. Daf, Tabili, Ney, Rababa, Kamança, Üd, Ərçül, Sullamıyya, Mizmar, Xəmsiyə, Simsimiyyə, Üz, digər xalq çalğı atlaları musiqi təhsili olun-satkar-müşənnəfləri müşayiət edir.

Qeyd edək ki, XX əsrin allıncı illarındanək burada xalq mahnıları yalnız müxtəlif kənd tasarrufatı və maldarlıqla müşəşşələr olarkən, qandərən qəbələlər çobanlar yaşatmışlar. Qeyd edilən tarixdən başlayaraq, bu qəbələlərin yaradılma və tədviqəsi sahəsi ilə peşəkarlar, sənətçilər, folklorşünaslar digər ixtisaslı kadrlar müşəşşələr olmağa başladı. Misirdə xalq mahnılarının toplanması, aşərdiləşməsi və öyrənilməsi missiyasını öz üzərinə götürən böyük markazlar inşa olundu (7, s.26, 42).


Qeyd edildiyi kimi, Misir xalq mahnıları elə bir qıymətlidir ki, həm misirli musiqisünərlər, həm də dünənbinin bir çox ölkələrində incəsənətin müxtəlif sahələrini təmsil edənərən çox böyük havasla və əsərlərdən bu xalq yaradıcılığı nümunələrindən istifadə edirlər (5, s.61). Bu qıyməti xalq xəzinəsinin məşhur sənətkarların yaradıcılıqlarında tutduğu mövqeyi iki region üzərə nəzərdən keçirək:




1. Ərab Məşriqi. Əvvəlcə bu regionda xalq xəzinəsinin müümən qollarından biri olan və tez-tez müraciət olunan xalq mahmirlarında bir neçə nümunaya nəzar etmək. Bunlara on parlaq nümunə kimi Əbu-Bekr Xeyratının "İnal-labin orkestri", Atayə Şərəfənin "İskandəriyyən və Qaharmanın gecələri", Əli İsmayılin "Məkan", "Karnakda aşq" və Fuad Əl-Zahirinin "Vadida mübarizə" badii filmlərinini misal göstərə bilirik.



Bu mağarında dünyasını dayışmış baştakar Seyid Darvin'in xalqın ağrı hayat şarainesi, düğün olsular zülmü ve taziyeleri müavimât gösternâk ve ya etiraz etmek iştârînâda olmadığı ehtiya edan ictimâi buxvolardan azad bir caniyatı arzusunu eksi etdirân "Ya olbâl Zâğlûl" mahnişin xüsusiyye qeyd etmâk lazımdır. Seyid Darvin'in baştalediyi bu mahni, diğer coxsayı xalq mahnları kimi, Mîsrâda har zaman seslendirilir. Qeyd edâk ki, bu mahni Sad Zâğlûl sür-günden qayıtdıdan sonra hemzî müallif târîfendan onun şârafına ifa edilmişdir. S.Darvin'in bu qibâldan olan diğer baştâsi ölkedeki ağrı şarainesi ve zülmün ağrı meseqât-lerindan doğan acı hayat yaşamaga mahkum sada insan-lar haqqında olub "El-hâla dî adlanır.



S. Dervişin başlattığı xalq mahnıları Misir Arap Respublikasında ve onun hüdudlarından kananada büyük bir rezonansa saебet oldu ve hatta Livandın olan Rahbani gardaşları bu mahnıların orkestrasyonunu edarkan onların bütün Arap dünyasında yayılmasını tamam ettiler (4, s.7; 9).



Bela Bartok

2. Arap doğrusu. Meşhur piano ifaçısı ve görkemli folklorşunas-alım B.Bartok (1881-1945) yazdırıcı ki, bütün müasir müzik eserlerinin asasıni xalq müziğişleri ve mahniları taşkil edir. (S.Frigyes 1959 p 150). Bu ürküklü folklorşunasının bütün hayatı xalq yaradılığında ve onun tadıqına sarf etmesi sonda Macar, Slovakia ve Rumın xalqlarının 600-dan artıq xalq mahnişi özünde eftiva eden külliyatın işi üzü görmesile niteçlendi. Öz hamkarları ile bu sahada yorulmadan çalışan B.Bartok, 1913-ü ilde Afrika qıtışına sayahat ederek Arap xalqlarının hayatını aks etdiren folklor nümunelerinin

Adabiyyat

1. F.A. Əl-Sanfavi. Xalq müsiqisi ənənələrinin tədqiqinə giriş. Folklor ifası (A). Şəhəzdə naşr işləri üzrə Baş İdara. Qahirə - 2000.

- تقيي عيد الهدى السنفاري، مدخل في دراسة المائرات الشعبية العاذنة-الفلكلور الغنائي (أ)، الهيئة العامة لشئون المطابع الأهلية، القاهرة، 2000م.

2. L.F.Cabravi. Xalq mahnıları və onun uşaqların müsiqi zövqünün formallaşmasında rolü. Müsiqi təhsilini fakültəsi, Helvan Universiteti. Qahirə - 1979.

- لهذا فتح الله جبراوي، الأغنية الشعبية ودورها في تنمية الطفل، كلية التربية الموسيقية، حلوان، القاهرة، 1979م.

3. M. Əl-Covhari. Xalq irlsina giriş, "Müsiki mədəniyyəti" jurnalı. Qahirə - 2014.

- محمد الجوهري، مقدمة في التراث الشعبي، مجلة الثقافة الشعبية، القاهرة، 2014م.

4. M. Ə. Həməd. Seyid Dərvi - Həyatı və nəşrləri. Yaradılıqlı və naşr üzrə Misir Baş İdarəsi. Qahirə - 1970.

- محمد على حماد، سيد درويش حياة ونفع، الهيئة المصرية العامة للنشر، القاهرة، 1970م.

5. M.İmrən. Misir xalq müsiqisine dair incasənat silsiləsi: nəzəri hissə və praktiki tətbiq. Aila kitabxanası. Hami üçün qiraat. Qahirə - 2006.

- محمد عمران، سلسلة الفنون في الموسيقى الشعبية المصرية، مكتبة الأسرة، القراءة للجميع، القاهرة، 2006م.

6. M. Qabil. 20-ci əsrda Misir ifa ensiklopediyası, Misirlilər seriyası, 139-cu say. Kitablar üzrə Misir Baş İdarəsi. Qahirə - 1999.

- محمد قabil، موسوعة الغناء المصري في القرن العشرين، سلسلة المصريين، العدد 139، الهيئة المصرية العامة للكتاب، القاهرة، 1999م.

7. M.K. Əl-Xolai. Şərq müsiqicisi. "Inkişaf matbəəsi". Qahirə - 1932.

- محمود كامل الخلوي، الموسيقى الشرقي، مطبعة التقديم، القاهرة، 1932م.



no tədqiqi ilə da yaxından məşğul olma-
im ga başladı. 1924-cü ildə Macar xalq
ü- musiqisi ilə bağlı çox mühim tədqiqat
si- asərlərinin nəşri isə bu görkəmli alima
kil dünya şöhrəti qatıldı.

Müşhür "Ana" operasının müallifi – Çex bestekarı H.Alois (1893-1973) mənşət olduğu xalqın xalq mahnalarının xüsusi özüllüyü malik olmasına bı mahnılarda bütün dünyada qəbul olunan fərqli bir qəmmanın olduğunu sezərkən, yəni bir piano ixtrə etdi. Bu pianonun özünəməxsusluğu, həm də bütün dünyada mövcud olan qamma laqlarından fərqli ladlara malik olmasındadır (7, s.28). *

Summary

The article tells about the development of the Egyptian folk song. In the beginning of the genesis Egyptian song was based on one or two notes. But as a result of development has acquired more sophisticated melodic structure. Folk songs in Egypt are based on one of the main Arab Frets: Bayati, Rast, Ajam, Nahvand. However, Nubian rhythms also can be traced.

Key words: Egyptian folk songs Bayati, Rast, Ajam, Navahand, Tambourine, Percussion instruments.

Резюме

В статье повествуется о путях развития египетской народной песни. Египетская песня в начале своего генезиса строилась на основе одной–двух нот. Но в результате развития приобрела более совершенный мелодический строй. Фольклорные песни в Египте строятся на основе одного из основных арабских ладов: Баяты, Раст, Аднам, Наванд. Однако в них так же прослеживаются и нубийские ритмы.

Ключевые слова: Египетские народные песни, Баяты, Раств, Аджам, Наваханд, Бубен, ударные инструменты.